



BİLFA ANTİPAS

SİNTETİK ANTİPAS ALKİD ƏSASLI
BOYA, HƏR NÖV METAL SƏTH
ÜÇÜN QORUYUCU ASTARDIR.



XÜSUSİYYƏTLƏRİ	Sənayə qurğuları və avadanlıqları, körpülər, çənlər, radiatorlar, borular, nərdivanlar və hər cür metal səthləri paslanmadan qorumaq üçün istifadə olunur.
İSTİFADƏ QAYDALARI	Tətbiq ediləcək səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıyabiləcək vəziyyətdə olmalıdır. Boya çəkilən metal səth qabaqcadan kirdən, pasdan və yağdan sərt sumbata kağızı, dəmir fırça, qumla ya da iri dişli əyə ilə təmizlənir. Səthlərə ilk dəfə Antipas vurulacaqsa, Bilfa Sintetik Tinerlə silinməlidir. Aktiv qoruma yaratmaq məqsədi ilə 24 saat aralıqla 2 qat tətbiq edilməlidir. Antipas boyası, fırça, diyircəkli fırça və ya püskürtmə tapança ilə səthə çəkilir. Məkanın və səthin temperaturunun +5 və +30°C olmasına diqqət edilməlidir. İstifadə olunan alətlər Bilfa Sintetik Tiner ilə təmizlənməlidir.
İNCƏLTMƏ	Sintetik Tiner ilə 10% nisbətində incəldilir.
SƏRFİYYAT	1lt boya ilə tək qatda 8-12 m ² sahəni rəngləmək olar
DEPOLAMA	Açılmamış qablaşdırmada, sərin və quru yerdə dondan, birbaşa günəş işığından qorunaraq 3 il müddətində saxlamaq mümkündür. Tez alovlanır. Uşaqların əli çatmayacağı yerdə saxlayın. Göz və dəri ilə təmasdan qaçın.
QABLAŞDIRMA	0.75lt, 2.5 lt, 15 lt





BİLFA MAT BOYA

ALKİD BAĞLAYICI ƏSASLI, MAT BİR
DEKORASIYA BOYASIDIR.



XÜSUSİYYƏTLƏRİ

Xüsusilə daxili məkan beton, brüt beton, gips, betopan, alçıpan, OSB, MDF üzərində uyğun astarlar ilə qoruma və dekorativ məqsədli son qat boya olaraq istifadə olunur.

İSTİFADƏ QAYDALARI

Tətbiq ediləcək səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boya tətbiq ediləcək səthlər hər cür kir, pas, toz, qəlib yağından təmizlənməli və gərəkli səth düzəltmə prosesləri yerinə yetirilməlidir. Beton, brüt beton və yeni suvaqlı səthlərdə quruma müddəti gözlənilməlidir. Köhnə boyalı su-solvent əsaslı səthlər üzərinə, astar tətbiqinə keçmədən öncə, səthlərin üzərinə cilalanma edilməsi unudulmamalıdır. Cilalanmadan sonra səth təmizlənilib, Bilfa Sintetik Astar vurulmalıdır. Dəmir, polad və metal səthlərdə gərəkli təmizlik edildikdən sonra Bilfa Antipas tətbiq edilməlidir. Sinklənmiş təbəqələrdə, alüminum, mis, sink kimi metal səthlərdə Bilfa Astar tətbiq edildikdən sonra Bilfa Mat boya tətbiq edilir. Fırça, rulo və püskürtmə ilə tətbiq edilə bilər. Rulo və fırça ilə iki qat boya tətbiq edilməli, qatlar arasında 24 saat gözlənilməlidir. İstifadə olunan alətlər tətbiqdən sonra Bilfa Sintetik Tiner ilə təmizlənməlidir.

İNCƏLTMƏ

Bilfa Mat boya rulo və fırça ilə tətbiq zamanı 5-10% nisbətində Bilfa Sintetik Tiner ilə incəldilməli, iki qat halında vurulmalıdır. Havasız püskürtmə zamanı kifayət qədər film qalınlığı əldə edildiyi halda Bilfa Sintetik Tiner ilə 10% nisbətində incəldilərək tək qat tətbiq edilməsi mümkündür.

SƏRFİYYAT

Tək qatda ortalama 10-14 m²/L. Tətbiq ediləcək səthin növünə, əmiciliyinə və quruluşuna görə dəyişə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada, sərin və quru yerdə dondan, birbaşa günəş işığından qorunaraq 3 il müddətində saxlamaq mümkündür.

QABLAŞDIRMA

0.75lt, 2.5 lt, 15 lt





BİLFA PARLAQ BOYA

ULTRA PARLAQ, ÖRTÜCÜ VƏ YÜKSƏK ELASTİKLİYİ OLAN, ALKİD ƏSASLI SON QAT BOYADIR. XARİCİ HAVA ŞƏRTLƏRİNƏ ÇOX DÖZÜMLÜDÜR.



XÜSUSİYYƏTLƏRİ

Daxili və xarici məkanlarda taxta, dəmir-polad, beton, brüt beton, betopan, alçıpan, OSB, MDF kimi səthlərdə və mebellərdə uyğun astar ilə rahatlıqla istifadə oluna bilər. Tətbiq olunduğu səthə parlaq bir effekt verir. Fiziki və kimyəvi təsirlərə qarşı dözümlülüyü yüksəkdir. Sabunlu su ilə silinə bilər.

İSTİFADƏ QAYDALARI

İstifadə olunacaq səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boyanacaq səthlər hər cür kir, pas, toz, qəlib yağından təmizlənməli və gərəkli səth düzəltmə işləri yerinə yetirilməlidir. Beton, brüt beton və yeni suvaqlı səthlərdə quruma zamanına diqqət edilməlidir. Yeni boyanacaq taxta üzərindəki artıq səthlər sumbatallanmalıdır. Daha sonra Bilfa Sintetik Astar ilə tək qat astarlama prosesi yerinə yetirilir. Daha sonra Bilfa Parlaq Boyanı tətbiq etmək olar.

İNCƏLTMƏ

Bilfa Parlaq boyanı rulo və fırça ilə tətbiq etdikdə 10% nisbətində Bilfa Sintetik Tiner ilə incəldilərək iki qat tətbiq edilir. Fərqli marka tinerlərlə ediləcək incəldilmələrdə qabarma, büzüşmə, çatlama və quruma problemləri ilə qarşılaşa bilərsiniz.

SƏRFİYYAT

Tək qatda ortalama 10-12 m² /L. Tətbiq ediləcək səthin əmiciliyinə və quruluşuna görə dəyişə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada, sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

0.75lt, 2.5 lt, 15 lt





BİLFA YARIMAT PARKE VERNİK

ÜRETAN ALKİD ƏSASLI, TƏK
KOMPONENTLİ YARIMAT
GÖRÜNÜMLÜ LAKDIR.



XÜSUSİYYƏTLƏRİ	Xüsusiylə daxili məkan beton, brüt beton, gips, betopan, alçıpan, OSB, MDF üzərində uyğun astarlar ilə qoruma və dekorativ məqsədli son qat lak olaraq istifadə olunur.
İSTİFADƏ QAYDALARI	Tətbiq ediləcək səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Boya tətbiq ediləcək səthlər hər cür kir, pas, toz, qəlib yağından təmizlənməli və gərəkli səth düzəltmə prosesləri yerinə yetirilməlidir. Beton, brüt beton və yeni suvaqlı səthlərdə quruma müddəti gözlənilməlidir. Tez quruyur, səthə yaxşı yayılır və möhkəm yapışır. Dolğu ilə astarlanmış səthlərin üzərinə vurulduqda zərbəyə, cızılmaya və sürtünməyə müqaviməti daha yüksək olur. Təmizləyici vasitələrə, göbələyə, ziyan verici həşəratlara qarşı dayanıqlıdır.
İNCƏLTMƏ	Bilfa Yarimat Parke Vernik rulo və fırça ilə tətbiq zamanı 10% nisbətində Bilfa Sintetik Tiner ilə incəldilməli, iki qat halında vurulmalıdır.
SƏRFİYYAT	Tək qatda ortalama 8-12 m ² /L. Tətbiq ediləcək səthin növünə, əmiciliyinə və quruluşuna görə dəyişə bilər.
DEPOLAMA	Açılmamış qablaşdırmada, sərin və quru yerdə dondan, birbaşa günəş işığından qorunaraq 3 il müddətində saxlamaq mümkündür.
QABLAŞDIRMA	0.75lt, 2.5 lt, 15 lt



BİLFATEX

**TAXTA SƏTHLƏR ÜÇÜN
HAZIRLANMIŞ ALKİD BAĞLAYICI
ƏSASLI, ŞƏFFAF TƏRKİBDƏ, PARLAQ
GÖRÜNÜMLÜ, DEKORATİV VƏ QORUYUCU
MƏQSƏDİ İLƏ İSTİFADƏ OLUNAN SON QAT
TAXTAQORUYUCU LAKDIR.**



XÜSUSİYYƏTLƏRİ

Tətbiqdən sonra əlavə laka ehtiyac yoxdur. Özəl qatqı maddələri sayəsində göbələklərə qarşı qoruyucudur. Asan tətbiq edilməklə yanaşı, taxtanı su və ultrabənövşəyi şüalara qarşı qoruyur. Səthdə bir film təbəqəsi yaradaraq suyun taxtaya çatmasına mane olur. Taxtaya nüfuz etməsi rahatdır. Aşınmaya qarşı davamlıdır. Səth üzərində film təbəqəsi əmələ gətirərək, kif və göbəloyə qarşı qoruyucu təbəqə yaradır.

İSTİFADƏ QAYDALARI

Hər növ taxta doqrama, fasad üzlüklərinin və taxta bağ mebellərinin rənglənməsi üçün istifadə olunur. Arı yuvaları, saunalaradakı taxta səthlərdə istifadə oluna bilər. İstifadədən öncə qarışdırılması tövsiyyə edilir. Fırça, rulo və ya püskürtmə üsullarından biri istifadə olunaraq, səthə 8 saat ara ilə 2 qat tətbiq edilir. Laklanacaq səthlər yağ, kir və tozdan təmizlənməli, gərəkdirsə sumbatalanmalı və təkrar təmizlənməlidir. Daha öncədən Bilfatex tətbiq edilmiş səthlərə yenidən laklamaq gərəkdirsə, səth özünü daşıya biləcək vəziyyətdədirsə, yüngül formada sumbatalanmalı, daha sonra nəmli bezlə silinməli və bir qat rəngləndirilməlidir. Əgər qabaran, qalxan səthlər varsa bunlar səthdən təmizlənməli, daha sonra yeni lak tətbiq edilməlidir. İki qat vurulması tövsiyyə edilir. İstifadə olunacaq taxtanın nəm dərəcəsi 15 %-i keçməməlidir.

İNCƏLTMƏ

Ehtiyaca uyğun olaraq 1L Bilfatex ilə 50-100 ml Sintetik Tiner ilə incəldilir.

SƏRFİYYAT

Tək qatda ortalama 10-12m²/ L. İstifadə olunan astarın növünə, vurulacaq qat sayına, tətbiq formasına görə dəyişə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada, sərin və quru yerdə dondan, günəş işığından qorunaraq ən az 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

0.75lt, 2.5 lt, 15 lt





BİLFA PARKE VERNİK

ÜRETAN ALKİD ƏSASLI, TƏK
KOMPONENTLİ, SƏTHƏ DEKORATİV
GÖRÜNÜŞ VERƏN PARLAQ
PARKET LAKIDIR.



XÜSUSİYYƏTLƏRİ

Yüksək və qalıcı parlaqlığa sahibdir. İstifadə edildiyi zaman parketin (taxtanın) təbiliyini pozmaz. Şəffafdır. Sararmaya qarşı müqaviməti yüksəkdir. İstifadə edildiyində sərt bir film təbəqəsi meydana gətirir. Evlərin təmizliyində istifadə olunan kimyasallara qarşı dayanıqlıdır. Fırça və rulo izi qalmır. Daxili məkanlarda hər növ parket döşəmələrdə, taxta pilləkənlərdə rahatlıqla istifadə etmək olar.

İSTİFADƏ QAYDALARI

Bilfa Parket Lakı istifadə olunacaq səthlər hər növ kirdən təmizlənməli və tam quruluğa sahib olmalıdır. Parket Lak vurulacaq xam səthlər yaxşıca hamarlanmalı və təmizlənməlidir. İlk öncə Bilfa Dolğu Vernik vurulmalıdır. Əldə edilən hamar səthə Bilfa Parket Lakı 2 və ya lazım olarsa 3 dəfə istifadə etmək olar. Qatlar arasında ən az 5-6 saat gözlənilməlidir. Laklama bitdikdən 24 saat sonra üstündə gəzmək olar. Sintetik Tiner ilə incəldikdən sonra, qarışım əsnasında yarana biləcək köpüyün işinizə əngəl olmaması üçün 20 dəqiqə gözləməyiniz tövsiyyə edilir. Lakın fiziki və kimyəvi dayanıqlılığa sahib olma müddəti 4 gündür. Lakdan istifadə edildiyi vaxt və tam quruma müddətinə qədər, otağın temperaturu +5 və +30°C arasında olmasına diqqət etmək lazımdır.

İNCƏLTMƏ

Bilfa Sintetik Tinerlə ilk qatda 15% nisbətində, ikinci (və lazım olduğu təqdirdə üçüncü dəfədə) 10 % nisbətində incəltmək tövsiyyə edilir. Fərqli marka tinerlərdən istifadə, səthlərdə qabarma, büzüşmə, çatlama və quruma problemlərini meydana gətirə biləcəyini unutmamaq lazımdır.

SƏRFİYYAT

1 L ilə 8-12 m² boyanır.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

0.75lt, 2.5 lt, 15 lt



BİLFA YAT VERNİK



ÜRETAN ALKİD ƏSASLI, DƏNİZ
NƏQLİYYAT VASİTƏLƏRİNİN TAXTA
MATERİALLI HİSSƏLƏRİNDƏ İSTİFADƏ
OLUNAN, DƏNİZ SUYUNA VƏ ATMOSFER
DƏYİŞİKLİKLƏRİNƏ DAYANIQLI, PARLAQ
VERNİKDİR.


XÜSUSİYYƏTLƏRİ	Quruluşundakı U.V absorbenləri sayəsində taxtanı uzun zaman qoruyur. Saralmaya qarşı dayanıqlıdır. Şəffaf xüsusiyyətinə görə taxtanın rəngini dəyişdirməz. Təbii görünüşünü nəmə və suya qarşı qoruyan, mükəmməl yapışan, daxili və xarici məkan vernikdir. Dəniz nəqliyyatının taxta səthlərində və binalarda hər cür daxili və xarici səthlərdə dekorativ və qoruyucu olaraq istifadə edə biləcəyiniz mükəmməl qoruyucu vernikdir.
İSTİFADƏ QAYDALARI	Bilfa Yat Vernik istifadə ediləcək taxta səthlər yağ, kir və qabarmış boya qalıntılarından təmizlənməlidir. Xam səthlərdə öncə taxta qoruyucu tövsiyyə edilir. Fırça ilə tətbiq olunur. İstifadə olunan taxtanın nəmliyi 15% keçməməlidir. İkinci qatın tətbiqi üçün 4-6 saat gözlənilməlidir. Qatlar arasında yapışmağı artırmaq və düzgün səth əldə etmək üçün səthin cilalanması məsləhət görülür. Yat Vernik tətbiq edildikdən 4 gün sonra artıq fiziki və kimyəvi dayanıqlılıq qazanır. İstifadə olunan vasitələr tətbiq bitdikdən sonra Bilfa Sintetik Tiner ilə təmizlənməlidir.
İNCƏLTMƏ	Püskürtmə tapançası ilə tətbiq zamanı 10% tiner ilə incəldilməlidir.
SƏRFİYYAT	Tək qatda 12-16 m²/kq-dır.
QABLAŞDIRMA	0.75lt, 2.5 lt, 12 lt





BILFA LUXE PARKET LAKI

ÜRETAN ALKİD ƏSASLI, TƏK
KOMPONENTLİ ÜSTÜN KEYFİYYƏTLİ
PARLAQ VERNİKDİR. CIZILMAYA QARŞI



XÜSUSİYYƏTLƏRİ

Yüksək və qalıcı parlaqlığa malikdir. İstifadə olunduğu parket səthlərin təbiliyi pozmaz və rəng dəyişikliyi etmər. Saralmaya qarşı müqaviməti güclüdür. Evlərdə istifadə olunan təmizlik vasitələrinə qarşı dayanıqlıdır. Fırça izi qalmaz. Daxili məkan taxta döşəmələrdə, pilləkan və parket döşəmələrdə rahatlıqla istifadə edə biləcəyiniz məhsuldur.

İSTİFADƏ QAYDALARI

Luxe Parket Lakı istifadə olunacaq səthlər hər cür kirdən təmizlənməli və yetərli quruluqda olmalıdır. İlk əvvəl səthə BILfa Selilozik Dolğu lakı tətbiq olunur, sumbatalanır və təmizlənir. Daha sonra BILFA LUXE PARKET LAKI 2 gərək olarsa 3 qat tətbiq olunur. Qatlar arası ən az 5-6 saat gözləmək lazımdır. İstifadə olunacaq səthin nəmlik dərəcəsi 15%-i keçməməlidir. Təmir əsnasında və məhsulun tam quruması tamamlanana qədər məkanın temperaturu +5 və +30°C keçməməlidir. Fırça, rulo və püskürtmə ilə tətbiq olunur.

İNCƏLTMƏ

Bilfa Sintetik Tiner ilə ilk qatın tətbiqində 15% nisbətində, ikinci və ya üçüncü qatın tətbiqində isə 5-10% nisbətində incəldilməsi tövsiyyə edilir. Fərqli marka tinerlərlə incəldilərsə qabarma, büzüşmə, çatlama və quruma kimi problemlərlə üzləşə bilərsiniz.

SƏRFİYYAT

1L ilə 8-12 m² laklamaq mümkündür. İstifadə olunacaq səthin qat sayısına və tətbiq formasına görə dəyişiklik göstərə bilər.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA


3.5lt





LUXE PARLAQ BOYA

ALKİD BAĞLAYICI ƏSASLI,
LUXE PARLAQ BİR DEKORATİV BOYADIR.
XÜSUSİYYƏTLƏRİ



XÜSUSİYYƏTLƏRİ

Örtücülük qabiliyyəti yüksək, tez quruyan, saralmayan və atmosfer şərtlərinə qarşı davamlıdır. Daxili və xarici məkanlarda taxta, dəmir-polad, beton, brüt beton, betopan, alçıpan kimi səthlərdə və mebellərdə uyğun astar ilə rahatlıqla istifadə oluna bilər. Tətbiq olunduğu səthə super parlaq bir görüntü verir.

İSTİFADƏ QAYDALARI

İstifadə olunacaq səthlər düzgün, sağlam, astar və son qat boyanı daşıya biləcək vəziyyətdə olmalıdır. Binaların iç səthlərində, metal səthlərində dekorativ olaraq son qat boyanmasında istifadə olunur. Boyanacaq səth yağ, kir, pas və hər növ köhnə boyalardan təmizlənilib, sintetik antipas ilə astarlanır. 4 saat fasilədən sonra isə 2-ci qat çəkilir. Tətbiq olunduğu səthlərə parlaq effekt verir. Köhnə boyalı səthlər üzərinə astar tətbiqinə keçmədən öncə, səthdə cilalanma işləri görülməlidir. Cilalanma edilən səth Bilfa Sintetik Astar ilə astarlanmalıdır. Sonrasında 2 qat Luxe Parlaq Boya tətbiq etmək olar.

İNCƏLTMƏ

Parlaq boya rulon və ya fırça ilə tətbiqi zamanı 1L ilə 50-100 ml , tapança tətbiqi zamanı isə 100-150 ml sintetik tinerlə yumşaldılır.

SƏRFİYYAT

1 L ilə tək qatda ən azı 8-10 m² sahə boyanır.

DEPOLAMA

Açılmamış qablaşdırmada , sərin və quru yerdə dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

3.5Lt , 15 Lt





SİNTETİK TİNƏR

AĞ NEFT FRAKSIYASI
MƏHSULU SİNTETİK HƏLLEDİCİDİR.



İSTİFADƏ QAYDALARI

Bilfa Sintetik Tiner sintetik əsaslı bütün boya, lak və astarların tətbiqində həlledici olaraq, etibarla istifadə edilə bilər. Ayrıca, sintetik əsaslı boya tətbiqi üçün istifadə olunan alət və vasitələrin (fırça, rulo, tapança, şpatel və s) təmizlik işlərində istifadə olunur. Həmçinin yeni boyanacaq dəmir-polad səthlərin boyama öncəsi üzərlərində olan, pas tozları və bu kimi kirlərdən təmizləmək üçün istifadə olunur.

DEPOLAMA

Açılmamış qablaşdırmada sərin və quru yerdə, dondan, günəş işığından qorunaraq 3 il saxlanıla bilər. Məhsulun qapağını istifadədən sonra hava almayacaq şəkildə bağlayın.

QABLAŞDIRMA

0.5 Lt, 1 Lt, 2,5 Lt

